

AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASININ 2020-ci il üzrə
İ Ş P L A N I

Sıra №-si	Tədbirin adı	Hansı sənədə əsasən hazırlanır	İcra müddəti	Məsul İcraçılar	Qeyd
I. AUDİTİN TƏŞKİLİ VƏ TƏNZİMLƏNMƏSİ					
1.1	Audit qanunvericiliyinə dair normativ-hüquqi aktların layihələrinin hazırlanması:				
1.1.1	Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasının (2021-2030-cu illər üzrə) hazırlanması	Audite dair qanunvericilik aktları	İl ərzində	İşçi qrupu Q.Bayramov	P/P
1.1.2	Azərbaycan Respublikasının Vergi və Mülki Məcəllələrinə, digər qanunvericilik aktlarına dəyişikliklərin layihəsinin hazırlanması və müvafiq qaydada təqdim edilməsi	Audite dair qanunvericilik aktları	II rüb	M.Abbasov	
1.2	Auditor fəaliyyəti ilə əlaqədar təlimatlar, tövsiyələr, metodik göstəriş və şərhlərin hazırlanması	Konsepsiya* və Audite dair qanunvericilik aktları	İl ərzində	S.Gülməmmədov İcraçılar	P/P
1.3.	Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədlərinin tətbiqinin monitorinqi	Audite dair qanunvericilik aktları	Hər rübdə 1 dəfə	V.Cavadov	
1.4	Sərbəst auditorların və auditor təşkilatlarının 2019-cu il üzrə illik hesabatlarının toplanması, təhlili və icmal-tövsiyələrin hazırlanması	Audite dair qanunvericilik aktları	Mart	V.Cavadov	
1.5	2019-cu ilin nəticələri üzrə auditor təşkilatlarının və sərbəst auditorların reyting səviyyəsinin müəyyən edilməsi	Konsepsiya*	Aprel	N.Talıbov V.Cavadov	
1.6	Sərbəst auditorların və auditor təşkilatlarının 2020-ci il üzrə I yarımillik hesabatlarının toplanması, təhlili və icmal-tövsiyələrin hazırlanması	Audite dair qanunvericilik aktları	Avqust	V.Cavadov	

1.7	Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə auditlərin aparılması	Audite dair qanunvericilik aktları	İl ərzində	M.Abbasov	
1.8	Auditorun şəxsi kabineti sisteminin tətbiq edilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	F.Qarayev Q.Əhmədov	P/P
1.9	Yeni fəaliyyətə başlayan auditor təşkilatlarına və sərbəst auditorlara əməli köməklik göstərilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	V.Cavadov	
1.10	2019-cu il üzrə auditedən keçməyən məcburi audit subyektlərinin müəyyən edilməsi və təsnifləşdirilməsi	Audite dair qanunvericilik aktları	Sentyabr	V.Cavadov	
1.11	Nazirlər Kabinetinin növbəti il üçün iş planına dair təkliflərin verilməsi	Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 oktyabr 2017-ci il tarixli 676s nömrəli sərəncamı	Sentyabr	M.Abbasov	
1.12	Tənzimləyici təsirin təhlilinə dair illik planın hazırlanması və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunması	“Tənzimləyici təsirin təhlili Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 noyabr 2016-cı il tarixli 432 nömrəli Qərarı	Aprel	M.Abbasov	
1.13	Auditin innovativ inkişafının əsas istiqamətləri üzrə konsepsiyada nəzərdə tutulan tədbirlərin tətbiqi	Şura qərarları, rəhbərliyin əmr və sərəncamları	İl ərzində	İşçi qrupu Q.Əhmədov	P/P
1.14	Kölgə iqtisadiyyatının azaldılması üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin tətbiqi	Şura qərarları, rəhbərliyin əmr və sərəncamları	İl ərzində	İşçi qrupu Q.Əhmədov	P/P

1.15	Auditorların Peşə Etikasını Məcəlləsinin hazırlanması	Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi	İl rüb	Q.Bayramov M.Abbasov	
1.16	Auditorların və auditor təşkilatlarının müstəqillik qaydalarının hazırlanması	Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi	İl rüb	Q.Bayramov M.Abbasov	
II. BEYNƏLXALQ AUDİT STANDARTLARININ TƏTBİQİ					
2.1	Beynəlxalq Audit Standartlarının son versiyasına edilmiş dəyişikliklərin tərcüməsi, redaktəsi, auditor təşkilatlarına və sərbəst auditorlara çatdırılması	Beynəlxalq Mühasiblər Federasiyasının üzvlük tələbləri	İl ərzində	Q.Bayramov İşçi qrupu	
III. KEYFİYYƏT NƏZARƏT, ETİKA VƏ ŞƏFFAFLIĞIN TƏMİNATI					
3.1	2019-cu ildə auditor təşkilatlarının və sərbəst auditorların apardıqları auditlərin keyfiyyətinə kənar nəzarətin vəziyyətinə dair icmal-təhlilin hazırlanması	Audit qanunvericiliyi və Beynəlxalq Mühasiblər Federasiyasının üzvlük tələbləri	Yanvar (hər rüb hesabat təqdim edilməklə)	Y.Namazəliyev	
3.2	Auditin keyfiyyətinə kənar nəzarətə dair beynəlxalq qabaqcıl təcrübəni öyrənmək və tətbiq edilmək üçün müvafiq təkliflərin hazırlanması	Audite dair qanunvericilik aktları	İl rüb	Y.Namazəliyev F.Kamalova	
3.3	Daxil olmuş müraciət, ərizə və şikayətlər üzrə araşdırmaların aparılması	Audite dair qanunvericilik aktları	İl ərzində	M.Abbasov	
3.4	Milli layihələrin, dövlət proqramlarının, Strategiyaların, fəaliyyət planlarının, fərmanların, sərəncamların, Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezidentin tapşırıqlarının, tövsiyələrinin icrasının gedişi və nəticələri barədə məlumatların hazırlanması və Azərbaycan Respublikası Prezidentinin	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin 2017-ci il 20 sentyabr tarixli	Yanvar	M.Abbasov	

	Administrasiyasına təqdim edilməsi	2/799 nömrəli məktubu			
3.5	Monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, eləcə də terrorçuluğun maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi, müəyyən edilmiş risklərə uyğun olaraq həyata keçirilmiş nəzarət yoxlamaları barədə ətraflı məlumatın hazırlanması və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi	Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin 24.09.2019-cu il tarixli 192050484 nömrəli məktubu	İldə iki dəfə 15 iyul və 15 yanvar tarixlərinə	M.Abbasov	
IV. KADR HAZIRLIĞI					
4.1	2020-ci il üzrə auditorların ixtisasartırma kurslarının tədris proqramının və qrafikinin layihəsinin hazırlanması	Audite dair qanunvericilik aktları	Aprel	E.Behbudova	
4.2	Auditorların ixtisasartırma kurslarının keçirilməsi	Audite dair qanunvericilik aktları	Sentyabr-oktyabr	E.Behbudova	
4.3	Auditor adı almaq üçün imtahanların təşkil edilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	E.Behbudova	
4.4	Maliyyə hesabatlarının hazırlanmasına dair ixtisasartırma kurslarının keçirilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	E.Behbudova	
4.5	Auditor təşkilatlarının əməkdaşları (assistentlər, mütəxəssislər) üçün ixtisasartırma kurslarının keçirilməsi	Audite dair qanunvericilik aktları	İyun-noyabr	E.Behbudova	
4.6	Auditorlar Palatasında ödənişli kursların təşkil edilməsi	Audite dair qanunvericilik aktları	Müntəzəm	E.Behbudova	
4.7	Azərbaycan Respublikasının Auditorlar Palatası ilə ACCA arasında imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi	Anlaşma Memorandumu	İl ərzində	İşçi qrupu E.Behbudova	P/P

4.8	Audit üzrə mütəxəssislərin hazırlanması istiqamətində beynəlxalq və milli peşəkar qurumlarla və ali təhsil müəssisələri ilə əməkdaşlığın təşkili	Audite dair qanunvericilik aktları	İl ərzində	E.Behbudova	P/P
4.9	PL /TM, kölgə iqtisadiyyatının azaldılması, auditdə innovasiyaların tətbiqi üzrə kadrların hazırlanması sahəsində ali təhsil müəssisələri ilə müvafiq tədbirlərin həyata keçirilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	E.Behbudova	

V. BEYNƏLXALQ ƏLAQƏLƏR

5.1	Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) təqdim edilmiş fəaliyyət planının icrası ilə əlaqədar məlumatların hazırlanması və göndərilməsi	IFAC qarşısında olan üzvlük öhdəlikləri	İl ərzində	N.Talıbov V.Rəhimov F.Qarayev F.Kamalova	P/P
5.2	Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) və Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) üzvlük tələblərinin icrası ilə əlaqədar vəzifələrin yerinə yetirilməsinin təşkil edilməsi	IFAC-ın və EFAA-nın üzvlük tələbləri	İl ərzində	N.Talıbov V.Rəhimov F.Qarayev F.Kamalova	
5.3	Beynəlxalq və xarici audit və mühasibat qurumları tərəfindən təşkil olunacaq konfranslarda, forumlarda, simpoziumlarda və digər tədbirlərdə Palata təmsilçilərinin iştirakının təmin edilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	F.Qarayev V.Rəhimov F.Kamalova	
5.4	Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) və Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) ilə birgə işlərin aparılması	Audite dair qanunvericilik aktları, IFAC və EFAA-nın üzvlük tələbləri	İl ərzində	F.Qarayev V.Rəhimov F.Kamalova	
5.5	Xarici ölkələrin audit və mühasibat qurumları ilə əlaqələrin genişləndirilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	F.Qarayev F.Kamalova	P/P

5.6	Xarici və yerli tərəfdaşlarla əməkdaşlığa dair saziş və memorandumların hazırlanmasının və imzalanmasının təmin edilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	F.Qarayev F.Kamalova	
5.7	Auditin təşkili üzrə qabaqcıl təcrübənin öyrənilməsi və onun praktik tətbiqi ilə bağlı müvafiq işlərin həyata keçirilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	V.Cavadov F.Kamalova	
VI. NƏŞRLƏR, KONFRANSLAR VƏ SEMİNARLAR					
6.1	Auditin aktual problemləri üzrə konfransların, simpoziumların, "dəyirmi masa"ların və seminarların təşkilinin müvafiq struktur bölmələr ilə birgə həyata keçirilməsi	Audite dair qanunvericilik aktları	Təsdiq edilmiş qrafikə əsasən	S.Gülməmmədov İcraçılar	
6.2	Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illiyi ilə əlaqədar hazırlıq tədbirlərinin həyata keçirilməsi	Audite dair qanunvericilik aktları	Tədbirlər Planı	F.İsmayılov Təşkilat komitəsi	
6.3	Kiçik və orta müəssisələrin auditində Beynəlxalq Audit Standartlarının tətbiqinə dair təlimatın nəşr etdirilməsi	Konsepsiya*	I rüb	Q.Bayramov İşçi qrupu	
6.4	Palata üzrə elanların və məlumatların hazırlanmasının, yerləşdirilməsinin və yenilənməsinin təmin edilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	S.Gülməmmədov M.Hüseynova	
6.5	Azərbaycan Respublikasının dövlət internet media-xəbər saytlarının, gündəlik qəzetlərin və TV kanallarının izlənilməsinin təmin edilməsi və Palatanın rəhbərliyinin məlumatlandırılması	Audite dair qanunvericilik aktları	İl ərzində	V.Cavadov M.Hüseynova	
6.6	Palatanın fotoalbomlarının və videomateriallərin hazırlanmasının və saxlanılmasının təmin edilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	M.Hüseynova Ş.Əliyeva	
6.7	Audite dair kitabların, dərs vəsaitlərinin, məlumat və təbliğat-təşviqat xarakterli kitabça, broşür, prospektlərin və digər materialların hazırlanmasının və nəşr etdirilməsinin təşkil edilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	Q.Bayramov İcraçılar	P/P
6.8	Auditorlar Palatasının rəsmi internet səhifəsinin imkanlarının və funksiyalarının genişləndirilməsi vasitəsilə maarifləndirmə və məlumatlandırma, habelə interaktiv sorğuların aparılmasının təmin edilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	F.Qarayev Q.Əhmədov E.Behbudova M.Hüseynova	

6.9	“Şəffaflıq və audit” mövzusunda ən yaxşı jurnalist yazısının və elmi tədqiqatların (məqələnin) müsabiqəsinin keçirilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	Q.Bayramov Ş.Yaqubov N.Talıbov	
------------	--------------------------------------------------------------------------------------------------------------------------	------------------------------------	------------	--------------------------------------	--

VII. İNFORMASIYA TƏMİNATI

7.1	Auditor təşkilatları və sərbəst auditorlar haqqında məlumatların yenilənməsi və Palatanın internet sahifəsində yerləşdirilməsi	Auditorlar Palatasının iş planı	Yanvar, İl ərzində	V.Cavadov	
7.2	Auditorlar Palatası Şurasının qərarlarının, Palata sədrinin əmr və sərəncamlarının və digər sənədlərin Palatanın internet sahifəsində yerləşdirilməsi (zəruri hallarda ingilis və rus dillərində)	Audite dair qanunvericilik aktları	İl ərzində	F.Qarayev F.Kamalova	
7.3	IFAC, EFAA və digər beynəlxalq peşəkar qurumların yeniliklərinin öyrənilməsi, tərcümə edilməsi və zəruri hallarda Palatanın internet sahifəsində yerləşdirilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində, ilin sonunda hesabat təqdim etməklə	V.Rəhimov F.Kamalova F.Qarayev	
7.4	Auditorlar Palatasının fəaliyyəti barədə ictimaiyyətin KİV-lər vasitəsilə müntəzəm məlumatlandırılması	Konsepsiya*	İl ərzində	S.Gülməmmədov Q.Bayramov M.Hüseynova	
7.5	“Auditor xidməti” onlayn rejimli forum, interaktiv sual-cavab bölməsi, çat və digər əlaqələndirmə sistemlərinin tətbiq edilməsi	Audite dair qanunvericilik aktları	I rüb	Q.Əhmədov F.Qarayev	

VIII. PALATADAXİLİ TƏNZİMLƏMƏ

8.1	Auditorlar Palatasında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına dair 1 və 2 nömrəli illik hesabat formalarının hazırlanıb təqdim edilməsi	Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Rəhbərinin 2016-cı il 21 oktyabr tarixli	10 yanvar tarixinədək	M.Abbasov	
------------	------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	----------------------------------------------------------------------------------------------------	-----------------------	-----------	--

		104 sayılı Sərəncamı			
8.2	Auditorlar Palatasının struktur bölmələrinin 2019-cu il üzrə iş fəaliyyətinin yekununa dair hesabatlarının hazırlanması	Audite dair qanunvericilik aktları	Yanvar	Struktur bölmələrin rəhbərləri	
8.3	Auditorlar Palatasının 2019-ci il üzrə fəaliyyətinin nəticələrinə dair hesabatın hazırlanması, müvafiq qurumlara və ictimaiyyətə çatdırılması	Audite dair qanunvericilik aktları	Mart	Q.Bayramov S.Gülməmmədov N.Talıbov F.Qarayev N.Quliyeva	
8.4	Auditorlar Palatasının 2019-cu il üzrə maliyyə hesabatlarının hazırlanması və onun auditinin təşkili	Audite dair qanunvericilik aktları	I rüb	V.Rəhimov	
8.5	Auditorlar Palatasında daxili auditin həyata keçirilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində (Hər ay hesabat təqdim edilməklə)	N.Quliyeva	
8.6	Palatanın və onun Şurasının iş planlarının, Palatanın iş planına əsasən tərtib edilmiş Plan-proqramların, Palata rəhbərliyinin əmrlərinin, sərəncamlarının və tapşırıqlarının Palatanın struktur bölmələri tərəfindən icra olunmasının təşkili	Audite dair qanunvericilik aktları	İl ərzində	S.Gülməmmədov N.Quliyeva	
8.7	Auditorlar Palatasının struktur bölmələrinin 2020-ci il üzrə fəaliyyəti barədə rüblük hesabatların hazırlanması, onların təhlili və tövsiyələrin verilməsi	Audite dair qanunvericilik aktları	Hər rüb, (növbəti ayın 5-ə və 15-ə dək)	Q.Bayramov N.Quliyeva Struktur bölmələrin rəhbərləri	
8.8	Auditorlar Palatasının üzvləri tərəfindən üzvlük haqqının vaxtında ödənilməsinin təşkili	Audite dair qanunvericilik aktları	Hər rüb hesabat təqdim edilməklə	S.Gülməmmədov V.Rəhimov	
8.9	Auditorlar Palatasının Şurası yanında fəaliyyət göstərən komitələr ilə birgə fəaliyyətin həyata keçirilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	Q.Bayramov Struktur bölmələrin	

				rəhbərləri	
8.10	2021-ci il üçün Auditorlar Palatasının iş planının hazırlanması	Auditə dair qanunvericilik aktları	Noyabr	Q.Bayramov S.Gülməmmədov N.Talıbov F.Qarayev N.Quliyeva	

Qeyd: *Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf Konsepsiyası (2012-2020-ci illər).

Aparatın rəhbəri

Q.Bayramov

İcraçı direktor

S.Gülməmmədov

